

**2**020-ci ilin payızının 44 günü xalqımızın şanlı tarixinə qızıl hərflərle yazıldı. 30 il öncə dövlətimizin səriştəsiz rəhbərləri tərəfindən bir-birinin ardınca ermənilərə satılan Qarabağ torpaqları 44 gündə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz tərəfindən işgaldən azad edildi.

Bu xalq 30 il ərzində neler yaşadı, hansı çətinliklərlə üzləşdi, bunun özü bir dastandır. Ata-baba yurdundan zorla çıxarılan, min bir zəhmətlə ərsəyə gətirdikləri doğma ev-eşiklərini, barlı-bəhrəli həyat-bacalarını, qəbiristanlıqlarda uyuyan ezişlərini qoyub yurdun-dan uzaqlaşdırılan, ölkəmizin bölgələrində yerləşdirən, o zamankı Azərbaycanın sosial-iqtisadi çətinlikləri məngənəsində sıxlıq insanların həyatına bizlər şahid olduğumuz üçün deyərdim ki, bəli, bu, həm de bir mücadilə idi. Soydaşlarımızın acı, keşməkeşli həyatla mücadiləsi idi.

44 günlük Vətən müharibəsi nədək minlərlə qarabağlı torpaq təşəni ilə yanıb kül oldu, öz torpağında deyil, başqa yerlərdə dəfn olundu. Yurdunun ətri bur-nunda dünyasını dəyişdi. Xeyallarında, yuxularında hər gün evində, həyatində dolaşa-dolaşa bunun bir gün reallaşacağını arzu edərək gözlərini həyata yumdu. Minlərlə körpə doğuldu, yurdun-dan kənardı, böyüdü, 25-28 yaşına çatdı, Şuşalı, Ağdamlı, Laçınlı, Kəlbəcəli və Qarabağın digər yerlərindən idi, bu yurdları hələ də görə bilməmişdi. Onun ata yurdun qədəm adı özüne qaytarıldı. Onun ata-analarının anlatdıqları qədər idi...

44 günün dastanı

Sonrakı illərdə ölkəmizdə qaćın-köckünlərimiz üçün hərtərəfli şərait yadıldı. Onlar üçün mənəllər tikildi. Ölkəmizin Prezidentinin göstərişi ilə çadır şəhərcikləri ləğv edildi, qaćınlar mənəllərlə təmin olundular. Sosial-rifah halları yaxşılaşdırıldı. Ölkədə bütün diqqət qaćınların problemlərinə həyatına yönəldildi.

Torpaqlarımızın isə bir gün işgaldən azad edilməsi üçün lazımi işlər görülməye başlandı. Dövlətimiz sühə yolu ilə torpaqları geri almağa çalışdı. 1990-ci illərdə Birinci Qarabağ müharibəsində olduğu kimi qan tökülməsini, ana-ataların şəhid qarşılıamasını istəmədi. Haqq səsini bütün dünyaya çatdırıdı. Beynəlxalq təşkilatlara üz tutdu, Qarabağın bir nəzər salmalarını, haqqın kimin tərəfində olduğunu araşdırılmalarını istədi. Lakin heç bir nəticə əldə olunmadı. Bütün dünya bizim haqq səsimizə qarşı kar qaldı. Belə olanda isə müharibədən başqa heç bir yolumuz olmadı. Çünkü ölkəmizin Prezidenti hər zaman çıxışlarında Qarabağın danışçıları, sühə yolu ilə alınmayaçağı təqdirdə müharibə yolu ilə alıncasını, işğal altında qalmayaçığını vurğulayırdı.

2020-ci ilin sentyabrında yeni ərazilər işğal etmek niyyətində olan, bunun üçün sərhədlerimizdə münaqişələr tərəfdən erməniləri artıq yerlərində oturtmağın vaxtı çatmışdı. Beləliklə, ikinci Qarabağ müharibəsi başlandı. Üstünlüyün 90-ci illərdəki kimi öz tərəfində olacağını zənn edən ermənilər 44



# “Qarabağ” dastanının “Fərrux” boyu

günün hər ani böyük itkilerlə geri çəkildilər. Milli Ordumuz düşmənin başına od əldədi. Qarabağda dastan yazdı. Bir-birinin ardınca Suqovuşan, Füzuli, Xudafərinimiz, Zəngilan, Qubadlı, Şuşamız, Ağdam, Kəlbəcər, Laçınımız azad edildikcə bu dastanın boyları yazılıdı. Hər boyda da qəhrəmanlarımız şücaətlərini qanları ilə yazdılar.

Qarabağ dastan oldu. Yüzlərə şəhid verdik, yüzlərə qazilərimiz oldu. Lakin dövlət-xalq birliyi, həmrəyliyimiz bütün dünyaya nümunə oldu. Biz 30 il əsaretdə olan torpaqlarımıza qovuşduk. Düşməni qovduq yurdumuzdan. Qarabağ azad nəfəs almağa başladı. Ayan şəhid qanı bu torpaqlara hopduqca 30 ilin həsrəti, hicranlı, ələmliq-qəmli torpağı onu su kimi ciyərinə çəkib cana gəldi. Biz övlad itirdik, lakin torpağımızı-namusumuzu xilas etdik.

## Fərrux qəhrəmanlıq dastanının növbəti boyudur

Nə vaxtsa kimlərinse məraqları ucbatından yaradılan Dağılıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi vahidi ilə bağlı statusu ölkəmizin Prezidenti əle müharibə zamanı ləğv etdi. Beləliklə Qarabağ bütövləşdi, ermənilərin qondarma xülyaları da bununla mehv edildi. Qarabağ qədimdən Azərbaycanın tərkibində necə idisə, eləcə də öz haqqına yenidən nail oldu. Ermənilər bizim torpaqlarda digər millətlər necə yaşayırlarsa, eləcə yaşaya bilərdilər. La-

kin görünür düşmən üçün faydası yoxdur. O əle düşmənliyində də qalır. Həm də ki, düşmən sözü ilə erməni sözü arasında da fərq inanılmaz dərəcədədir. Düşmən həkəs ola bilər, müxtəlif səbəblərdən. Lakin hər düşmən də erməni qədər xisətsiz ola bilməz axı. Bunlara yaxşıq gəlindikcə yeni vaxt əldə edib təxribat hazırlayırlar. Güzəşt edildikcə növbəti planlar hazırlanırlar. Xocalının Fərrux kəndində olduğu kimi. Burada yaşamaqlarına icazə verildiyi halda səngər qazmağa başladılar yeni planları üçün. Ta bilmədilər ki, Milli Ordumuzun ayıq-sayıq əsgərləri onların

hər hərəketini nəzaretdə saxlayır. Nə bu ordu 90-ci illərin zəif, silahsız ordusudu, nə də dövran hemin dövran deyil. Biz yenice zəfer qazanmış xalqıq. Bu zəfəri də göz bəbəyimiz kimi qoruyub saxlayacaqıq. Torpaqlarımızı qorumaq, ona xor baxan gözləri kor etmək isə ən başlıca vəzifəmizdir. Beləliklə ermənilərin növbəti təxribatı yenə də öz başlarında çatladı, Fərruxda isə Azərbaycan bayrağı dalğalandı. Bu bayraq öz dalğalarında ərazi bütövlüyüümüzün bərpasını, separatçı qüvvələrin ona əl uzada bilməyəcəyini diqət edir. Onu da

## “Paşinyan uğursuz diplomatik manevr edir”

 "Paşinyan bu güne qədər Təhlükəsizlik Şurasında Azərbaycanla sühə danışqlarına başlanılması barədə fikirlər səsləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev də Moskvada görüşdə bildirdi ki, "biz çox arzu edirik ki, Ermanistan tərəfi götürdüyü öhdəlikləri yerine yetirsən". Nikol Paşinyan hər dəfə bir söz deyir, ancəq fəqli mövqə nümayiş etdirir". Bunu SiA-ya açıqlamasında politoq Teymur Qasımlı bildirib. Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna müharibəsi gedir və bu müharibənin Ermənistana da təsiri var: "Son zamanlar işgaldən azad edilmiş torpaqlarımızda, Qarabağ arazisində əsgərlərinin yer dəyişməsi və digər strateji məntəqələrdə söz sahibi olmasına Paşinyanın narazılıq ifadə edib. Bununla o, uğursuz diplomatik manevr edir. Sühə danışqları o zaman olacaq ki, Ermənistən tərəfi və Rusiya üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər. Bundan sonra sühə müqaviləsi olacaq".  
Gülyana

diqət edir ki, Qarabağ Azərbaycandır, Fərrux Qarabağdır!

**"Madagiz" yox, Suqovuşan, "Vardenis" yox, Basarkeçər, "Şuşi" yox, Şuşa... və ya "Furux" yox, Fərrux**

Ulu öndər Heydər Əliyev tarixçi alımlarə üz tutaraq deyirdi: "Bu yer-yurd adlarını sizin nəsil yazmasa, itib-batacaq və gələcək nəsələ çatmayacaqdır. Bu yer-yurduların azərbaycanlılara məxsus olduğunu yazıb beynəlxalq aləmə yasmaq lazımdır".

Bəli, Qarabağda elə bir ərazi vahidi qalmayıb ki, ermənilər onun adını deyisiş özünüñküleşdirməsinlər. Lakin 44 günlük Vətən müharibəsi buna da son qoyma. Biz öz torpaqlarımızla-yurdlarımızla yanaşı, həm də onların adlarını işgaldən xilas etdik. Hər bir yurdumuzun qədim adı özüne qaytarıldı. Onlar öz adları ilə səsləndirilməyə başladı ki, bunun üçün də dövlətimizin başçısına minnətdarıq. Müharibə zamanı Prezidentimiz hər dəfə xalqa qələbə müjdəli müraciətlərində, digər çıxışlarında işgaldən azad edilən rayon, qəsəbə və kəndlərin adlarına da münasibət bildirir, onların qədim adlarının bərpa olunmasını tapşırırdı.

Ötən günlərdə Rusiya Federasiyası Müdafiə Nazirliyinin bəyanatında Fərrux kəndinin Furux kimi səsləndirilməsi də birmənəli qarşılanmadı. Çünkü bu qurum böyük yanlışa yer verirdi. Kiçik bir bəyanatda həm Dağılıq Qarabağ Muxtar Vilayeti ifadəsi öz eksini tapırdı, həm də Azərbaycanın qədimdən qədim Fərrux kəndi Furux kimi ifadə olunurdu ki, bunlar başılaşanmaz hallardır. Azərbaycan dövlətinin hər iki məsələyə dərhal reaksiya verməkədən Rusiya Federasiyası Müdafiə Nazirliyinə bəyanatında düzəliş etməsini anlatması təbiidir. Çünkü bu və ya digər hərəkətlər həm 2020-ci ilin 10 noyabr Bəyannaməsinə, həm də 2022-ci ilin 22 fevralında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış müttəfiqliq qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə zidd hərəkətlərdir.

Qaldı ki, sülhməramlı qüvvələrin Qarabağda fəaliyyətinə, düşünrəm ki, bu qüvvələrin fəaliyyəti nə qədər ki, düzgün qurulmayıb, erməni separatçıları yerlərində oturulmur, hər an belə münaqışələr ortaya çıxa bilər və təbii ki, bütün bunların öhdesindən Milli Ordumuz vaxtında və layiqcən gələcəkdir. Çünkü müstəqil Azərbaycanın güclü ordusu minlərlə şəhidimizin yarımcıq omurları, yüzlərə qazilərimizin sağamlıqlarını itirmələri, bir qərinəyədək dövrədə qaćınların köckün həyatını yaşamağa məcbur olan yurd həsətlərinin duaları hesabına azad edilən yurd yerlərimizdə bir daha münaqışəyə, təxribata yol verilməsinə imkan verməyəcək.

"Qarabağ" dastanının "Fərrux" boyu qəhrəmanlıq tariximizin növbəti səhifəsidir. Gələcək nəsillər qarşısında üzümüzü ağ, başımızı uca edən səhifə. Fərrux qələbəmiz mübarək olsun!

**Mətanət MƏMMƏDOVA**